

Bir zamanlar "Beşdaş", "Yeddi daş" oynardıq...



Bu gündən dünənə... Baxır, hey baxıram. O uşaqlıq, bu uşaqlıq... O oyunlar, bu oyunlar... Uşaqların bir-birinə o sevgisi, bu sevgisi... Həyat dolu uşaqlar, həyat dolu uşaqlar. Məhəllələrin səsi-küyü, sevinci, şəraqlı gülüşlü uşaqları. Nə oyunlar oynayardıq. "Beşdaş"dan başlardıq. Bunun üçün saatlarla daş axtarır yığar-yığar, daha sonra içindən hamarların, yumruların, rənglilərin seçərdik ki, gözoxşayan, əlimizə yatan olsun... Günlərlə bu daşların ən qəşəngin axtarardıq.

Hələ gözdən oğurlanıb daş yiğməğə yollanardıq... Bu daşlarla günləri biz edərdik baş. Nə bir qüssə, nə bir kədər, deyə-gülə o qayğısız uşaqlığı bu daşlarla atartut, barmaqların on çeşidli formasından keçirək qalib olar, xoş saatlar yaşayardıq. Bu tək bir daş oyunumu? Xeyr. Bu daş oyunu zəkamızı artırardı, göz yaddaşı bəxş edərdi uşaqlara. Əllərlimizin bir andaca hərəkəti saatları bir idmana bərabərdi. Daşlaşardı o-mənali uşaqlığımız bu daşlarda. Gün, ay nədir? - ötən, gedən. Qalan nedir? - tək xatira

Tək "Beşdaş"mı? Xeyr. "Evcik-evcik" oyunumuz da var idi. Daşlıardıq ev-eşikdən palaz-palat, qab-qacaq, gelinciklər küçəmizə. Bir guşəyə palaz açıb "evimizi" qurardıq biz. Biri ata, biri ana, biri də bala olardı. Çox sevimli ailəmizdə olanları evcikləre daşlıardıq. O illərin "Evcik-evcik" oyunundan yaddaşlara nələr həpər? Unudulmayan ən gözəli quru lavaşı ovub, üstünə də xirdalanmış pendir səpib "aile" üçün hazırlanıb yemek olub. Necə şirin yeyərdilər uşaqlar bu "yemeyi". Uzun iller bu "yemeyi" xəyallardan ala bilmir. Bir sözümüz birimizə bədənənde küsürədk, küsülü-lük yuxumuzu ərşə çeker, küsülü-lük bitənədək əzab çeker, barış-mağə can atardıq.

Binaların blokları "konsert zalırmız" idi. Pilləkenlər oturacaq. Qarşidakı kiçicik bir "meydança" da çalanların, oxuyanların yeri idi. Müsiqi məktəbində oxuyan uşaqların biri qarmon, nağarasın, biri

tarın, kamançasın getirərdi. Sesi olan oxuyardı. Yaşadımız tamaşaçılar pilləkəndə çalanları alıqlıdı. Oxuduğumuz yerdəcə mahniların sözlərini unudardıq, bir anda-ca deyib-gülüb bir-birimizə qarışardıq. Açıldı birinci mərtəbədən bir qapı: "Ay uşaqlar, sizin əlinizdən biz hara gedək?" Açıldı ikinci mərtəbədən bir qapı: "Ay uşaqlar, bu nə səsdir?" Qovulmaq qorxusu çökdər üstümüze. Böyüklərə ne var ki, alardılar pillələri elimizdən, səvdiyimiz bu "zalı". Başqa yerde konsert olar? Tamaşaçı bas harada əyləşərdi, çalanları, oxuyanları o haradan dinlərdi? Bax bunları düşünərək susardıq biz. Xatirələrə çevrilən mənzərələr bu günlərdə anılanda düşünürəm: - Böyüklərin hirsine baxmayın, qoymasayırlar, qoymazdalar bizi o pillələrə. O səs-küye tab getirmək asanmıdır? Göz-lərinin önündəcə olmaq üçün onlar bize susurdular. Tək bununcun? Xeyr. Lap sonralar bildim ki, mən onlar bizi qapılardan dinləyirmiş. Sən demə, tamaşaçı tək məhəllə uşaqları deyilmiş. Qapının o tərəfində bizlə yaman qurur duyan necə-neçə analar da, xalalar da var imiş

"Yeddi daş", "Ortada qaldı", "Gizlən-qac", "Bənövşə, bəndə düşə", "Ocaq yandı, su qaynadi", "Əlimi siçan dişledi", "Xan-vəzir", "Tix-tix", "Dama-dama", "Fincan-fincan", "Top divarda"dan danışmiram. İndi məhəllə uşaqları hər üzü şumal olan yeddi daş heç axtarmırlar. Onları üst-üstə yiğib topun güclü zərbəsilə heç etrafda da-

nazikləşən kendirlərse qəflətən qırınlar, üzüstə yer düşüb, yamanca yaralanardıq... Hayqırmaq istəyirəm: - Ay uşaqlar, yerə qoyun telefonları, gəlin yellənin, atılın-düşün, gününüüzü heç olmasa bu oyunlarla keçirin...

Ana susur, ata susur Nə üçün görən? Özlərinin uşaqlıqda oynadığı oyunları görən niyə öyrətmirlər uşaqlara? Gözlərinin önündəcə övladları yuvarlanır etələtə, xəstəliyə, süstlüyə Bile-bile, görə-görə görən niyə susurana? Olanlara, keçənlərə nə üçün göz yumur ata?

Heç gec deyil, ay atalar, ay analar! Uşaqları aparın öz keçmişinizə. Oyunlara qonaq edin, onla-

ra da daddırın o şirinliyi, savab edin. O illərdən uşaqlara bir pay verin Edin, hökmən edin. Uşaqlara gelecekdə bir zamanlardan danışmağa söz verin

Bir zamanlar "Beşdaş", "Yeddi daş" oynardıq. Başlayardı bu daşlardan oyunlarımız. Heç bitməzdi, tükənməzdi. Daşlaşılıbdır uşaqlığımız o daşlarda. O kiçicik daşlardan başlayan oyunlarda Harda görsən o daşlardan, xatirelər düşür yada. Şirin-şəker xatirelər. Uşaqlıqdan qalan gözəl xatirelər...

İndi deyin, necə uçmasın xəyal o illər? Noğul kimi oyunlardan bu gün əsər qalmayan o illərə...

Mətanət Məmmədova

